

"Deyingən olmuşam, müasir həyatı qəbul etmirəm"

İtirdiklərinə təəssüflənən Boyarski bu gün baş verənlərlə heç cür barışa bilmir

Eger o, həyatı boyu təkcə azığın qəskonlu, ağılsız, lakin igid Dartanyan rolini canlandırdı. Belə, yənə də sovet kinematoqrafiyasının və teletamaşaçıların üründə fəxri yerdə durardı. Axi, Georgi Yunqvald-Xilkeviçin "Üç müşkətyoru" u Boyarskini ölkə üzrə məşhurlaşdırıb. Yan Fridin "Ne yordan doyur, nə əldən qoyur" əsərində yaraşıqlı, lakin kasib gəncin adlı-sanlı xanımı olan məhəbbəti də onun məşhurluğunda rol oynamayıb.

Mikhail Boyarski ilə Margarita Terexova yasaq, lakin ehtirası məhəbbəti elə inamlı oynamışdır ki, onların arasında qıqlıcları uğur, qasırgalar dolanır: "Mən öz dalaşma gelmişəm; Mən axı, sizin böyrünüzde qalmışam; Mənim isə getmek vaxtımdır. Sizə yalvarıram, özümü mənə qaytarın" - deyə təkəbbürlü Teodoro sevgilisini yalvarırdı. Lakin gözələ Diana, göz yaşları ilə cavab verirdi: "Bunu bilin ki, sizi verməm, Teodoro. Sizi özüm üçün saxlayıram". Bu səhnə bütün tamaşaçıları elə ovşunlaşmışdı ki, onlar həyecanlarını boğa bilmirdilər. Yeri gelmişken, oynadığı filmlerde Boyarski özü oxuyur. Onun ifasında bir çox mahnılar hite qəvrilər.

Mikhail Boyarski Peterburqun teatral ailəsindəndir. Valideynləri övladlarının musiqiye olan həvəsini görək, onu Konservatoriyanın nəzdində olan məktəbə yazdırırlar. Leningrad Teatr İnstiutunun musiqi və kinematoqrafiya aktyorluğuna qəbul olunmağa qərar verən Boyarski, peşəkar musiqici olmadı. Ancaq musiqi qabiliyyəti bir çox rullarını zənginləşdirdi.

1972-ci ildə "Lensovet" Teatrına rəhbərlik edən İgor Vladimirov onu dirləndikdən sonra aktyoru truppaya qəbul edir. Boyarski kütəvli oyunlardan başladı. Sonralar isə aktyorun yaradıcılığında böyük rollar yaradı - Luis ("Dulcinea Tobosskaya"), Müğənni ("insanlar ve ehtiraslar"), Pedro ("Buenos-Ayresdə müsahibə") və əlbəttə, "Bremenli musiqiçilər" də Trubadur. Şəhzađə xanımı sonralar onun həyat yoldaşı olmuş Larisa Luppiyan oynayırdı. İndi o vaxtdan çox keçib. Boyarski yubileyini yənə də səhnədə qeyd edir.

- Mən yubileyləri qeyd etməyi xoşlamıram. Təkcə bir yubiley məni çox həyecanlandırdı - Alisa Brunovna Freyndlixin 70 illik yubileyinə hazırlanmış "Oskar və Narinci xanım" tamaşası. Bu, mənim üreyimcə oldu və düşündüm, pis olmazdı ki, mən də buna oxşar nəse edim, lakin bunun üçün mənim ne gəcüm, ne də istedadım var. Dekabrın 26-da "Bu sevimli köhne evde" tamaşasının premiyerası oldu. O tamaşada mən məmənliyyətlə əsas qəhrəmani oynayıram - bu, benefis deyil, teatr tamaşasıdır. Bu tamaşada itirakçıların 90 faizi cavanlardır, yalnız iki ahlı insan rolu var ki, bunlardan da biri mən, digəri isə həyat yoldaşındır. Rejissor - Oleq Levakov, İgor Petroviç Vladimirovun şagirdidir.

- Piter studiyasının "Deyirman" studiyasında prokata yeni çizgi film - "İvan Saroviç və Boz Qurd 4" çıxır. Siz o tamaşada pişiyi səsləndiribsiniz. Siz artıq 8 ildir ki, qəhrəmanınız - "ziyali-ağılı, lakin təvazökar" pişikdən ayrılmırsınız.

- Şadəm ki, məni çizgi filmlərinin səsyazmalarına çağırırlar. Bu, çox simpatik, şeytan-

vari və maraqlı işdir. Burada mən hətta "Səs" müsabiqəsində iştirak edən pişiyin əvəzinə oxumuşam da. Sevimli ssenarıdır, personajları da maraqlıdır. Mən kompaniya da daimi qəbul olmuşam, mənim "Pişiyim" hələ ki, lazımlıdır.

- **Tezliklə "Lenfilm" "Etaj" adlı tammetrajlı komedyianı təqdim edəcək. Orada kimini canlandırıbsınız?**

- Həyət yoldaşı tərəfindən evdən qovulmuş, yaşamağa yeri olmayan uğursuz müsiqicini... O qızı ilə birgə kommunal evin mənzillerindən birini biznesmənə satmaq istəyir. Qəhrəmanımı bütün qonşuları tanır. Çünkü özü burada yaşıyib. Filmde gözəl kampaniya yığılib: Axedjakova, Nemolyayeva, Şnurov dekorasiyaya düşən kimi kommunal evlərə olan nostalji hissler yaranır. Mənde də eyni hissler yaranır. Çox xoş ab-havadır, kommunal evlərdən qurtulmaq üçün can atdıǵımız illərə qaydırıq.

laysıran, fövqələdə kostyumcu qadın və ya kişi səni geyindir, qırımlıyır. Lakin genç rejissorlara gelincə isə onlara maraqlı deyil ki, necə oynayırsan, əsas odur ki, təz olsun. Yadimdadır, Jora Krijovnikovun "Ən gözəl gün" filmində çəkilirdim. Ora ekskursiya gedirmiş kimi - onların gecə işlədiyinə baxmaq üçün getmişdim. Bu, möcüzədir! 7-8 kadr. Göz qırpmında kütlevi gezinti. Orada yalnız iki veteran var - Çurikov və mən. Oğlan usaqları istədikləri kimi bize sataşırdılar: "Oy, indi mətni öyrətməyə başlayacaqlar!".

Onların işləmək qabiliyyəti tamam özgədir. Onlar buxovsuz at kimidirlər. Biz mətnin öhdəsindən gələnə, məşq edənə, öyrənənə kim, bəs kamera? Sonra yenidən qrim edənin yanına... Tısbagasayağı işleyirik. Çurikov avtobusa yaxınlaşana, o məni kreslədən götürən kimi işləməyi çatdırırsan - çəkilmək də lazımdır. Onlar isə şəhəri başqa filmde çəkilməye getdilər, reklam, televiziylər - onlar tamam özgədirler. Onlara çata bilərəm.

- **İllər keçdikcə xarakteriniz başqlaşış? 30 il əvvəl sizni nə sevindirdi, bu gün qıcıqlanırdı?**

- Sevinc elə əvvəlki kimidir, qıcıq isə artıb. Mən deyingen olmuşam, müasir həyatı qəbul etmirəm. Mühafizəkənmişəm, baxmayaq ki, əvvəller mənə elə gəlirdi ki, men uzun saçlı, öndə gedən, musiqi qabiliyyəti olan, idman cüssəli, keçmiş qəbul etməyen, gəlcəyə baxan insanam, indi isə vahimə ilə düşübüñüm: bunu nəyə görə edirəm? O illərin nostalji hissleri, hər şeydə bir insanlıyyətli vardi. Kommunal evlərdə axırıncı tikəmizi bölürdük, gecə yarıya kimi mətbəxdə səhbət edirdik. Anbardarsayağı Aktyor evində gəzirdik. Qatarlarda insanlar axırıncı tikəsinə kimi stolun üstüne qoyardı. İndi insanlıyyətlik çatır. Uşaqlar mətbəbə tək gedirdilər, həyətdə azad quş kimi gezirdilər. Qonşuya etibar var idi - həmişə dəvət edər, ac qoymazdılardı. Kitablardan oxunardı, heç bir rəzillik yox idi. İndi cəmiyyət dəyişib. İtirdiklərimizə təəssüflənirəm, bu gün baş verənlərlə heç cürə barışa bilmirəm. Eleke də teatrda. Bu, mənə yaddır, teatra can atmırıam, bunu bacarmırıam, gözəl başa düşürəm ki, orada lazıim deyiləm, rejissorlara heç ne təklif edə bilmirəm. Mən progressiv hərəketsizəm. Öz yaşıdlımla ümumi dil tapmağa çalışıram. Lakin onlar mənim danişdiqlərimdən dəhşətli şəyərlər danişırlar.

- **Rejissorlara sizinlə işləmək çətinidir?**

- Fikrimcə, yox... Təxminən bilirəm ki, Levakov bu suala necə cavab verərdi. Teatr və kino sahəsində işlədiyim rejissorlar o qədər də çox deyil - Vladimirov, Yunqvald-Xilkeviç, Melnikov, Bortko... Biz bir-birimizə bağlanıb çox işləyirdik. Nə vaxt ki, rejissorla tək bir tamaşa hazırlayırsan, onda bir-birini o qədər de başa düşmürsən. Rejissorların tapşırıqlarını düzgün yerinə yetirməyə çalışıram və buna görə şadam. İndi bir qədər sərt olmuşam. Ele ki, nəsə xoşuma gelmir, məsələnin həllini təklif edirəm. Başa düşülməyənde sağollaşıb gedirəm. Bir-birinə eziyyət vermək lazıim deyil.

- **Həyat yoldaşınız aktrisa Larisa Luppiyan tez-tez müxtəlif teatrarda və tamaşalarda görmək olur. Lakin sizsiz...**



- **Siz kommunal mənzildə yaşayıbsınız?**

- Bəs necə, elbette! Bütün müharibədən sonrakı usaqlar kimi.

- **Svetlana Drujinina "Qardemarinler" in davamını çəkir. Siz yenidən iştirak edirsiniz?**

- Svetlana Serqeyevna - Alisa Brunovnanın yaşıdır. Mən onlara həsəd aparıram. Məndən 14 yaş böyük olmasına baxmayaq, qəti usanmayan qadındır. O, "Qardemarinler-4" çəkir və "Qardemarinler-5"-in əvvəlini və perspektivde -6,7, və 8. Bize orada çəkilişlərdə əsl qohumluq münasibətləri yaranıb, ona görə ki, biz yarım əsr olar ki, tənisiq - hələ 1979-cu ildə mən onun filmlərinə çəkilmışəm. "Qusarın elçiliyi" filmine, 1987-ci ildə isə "Qardemarinler, irəli!" filmində Şevalye de Brili canlandırmışam. Bizim Drujinin və operator Anatoli Mukasevə böyük dostluq münasibətlərim var. Ona görə ki, mən Sveta və Tolyani yaxşı tanıyıram: o mənə tez-tez Svetanın mənim haqqımda düşündüklərini, Sveta isə eksinə, onun mənim haqqımda düşündüklərini xelvətə söyleyir. Sveta yalnız tanıldıqları ilə işləməyi sevir. Ona görə də, artıq işlədiyi aktyorları çəkilişlərə dəvət edir. Nə vaxt ki, mən onun çəkilişlərində oluram, özümən keçmiş əsrə hiss edirəm: işləqlər hazırlıq olunca, mövzunu təkrar-

- Bu, Laranın vəzifə borcudur - o, bədii rəhbərdir, bilməlidir ki, şəhərdə hansı tamaşalar oqulur, hansı rejissorlar işləyəcək. O, doğrudan da teatrları çox gəzir, afərin. Hər dən mən də onurla birgə gəzirəm, lakin çox vaxt bu əziyyətdən qaçram.

- **Sizə hazırlıda həyat yoldaşınızın rəhbərli etdiyi "Lensovet" teatrının bədii rəhbərliyini təklif ediblər. Nə üçün imtina edibsiniz?**

- Mən nə lider, nə də dəstə başçısıyam. Rehbərlik edə bilmirəm. Yalnız itaet edə bilirəm.

- **"Qolos 60+" televiziya programının rəhbər kreslosunda oturmaq sizə rahatdırırmı?**

- Bu, mənim debutümdür, bütün buraxılışlarına baxsam da, "Səsler"də iştirak etməmişəm. Verilişi çox sevirem, orada elə gözəl səsər eşitmək olar ki, onlar bizim zamanımızda, sadəcə, yox idi. Bu, möcüzədir. Xüsusi də usaqlar.... Mən, əlbəttə ki, usaq müsabiqələrindən bir qədər ehtiyat edirəm. Çünkü əhliləşdirilmiş usaqları sevmirəm. Onlar müsabiqəyə can atırlar, onları valideynləri TV-ya itələyirler. Yetişməmiş bəhəri stola qoymaq lazıim deyil - tezdir, qoy yetişsinlər. Lakin "60+" verilişi gedir, səninsə 70 yaşın var. Düşünürsən ki, artıq sondur, lakin 91 yaşlı nənə səhnədə elə oyunlardan çıxır ki, aman Allah, dəhşətə gəlirsən ki, onların nə qədər enerjisi var, bu gücü haradan götürürler? Mənim kimi ovqatı təlx olınlara, bu, bir stimuldur.

Verilişə gəldikdə isə mən bilmirəm ki, bir daha məni "60+"də dəvət edərlər, ya yox, amma veriliş mənə böyük zövq bəxş etdi. Amma layiqli səsi seçmək də çətindir, cümlə o qədər layiqli insanlar var ki... Əksəriyyət isə usaqları müdafiə etmək istəyir, onlar üçün həyəcan keçirir, narahat olur.

- **Bu yaxınlarda nəvəniz Sergeyi məşhur moskvəli gənclərin balında müşayiət edirdiniz. Bala necə düşməsdünüz?**

- Nəvəmdən ötrü nələre qadir deyiləm... Mən yoldaşılıqla gelmişdim, oğlum da həmçinin. Moskvanın mərkəzində keçirilən bu balda məşhurların çoxlu usaqları iştirak edirdi. Uşaqlar üçün bu, böyük bayram idi. Onlar həyəcanla hazırlanıb, biz isə onlara birgə sevinirdik. Katya Teləbədir, Kino və Televiziya İnstitutunda səs rejissorluğu üzrə oxuyur, onun gözəl musiqi qabiliyyəti var.

- **Deyirlər ki, yubileyiniz ərzəfəsində Peterburq ətriyyat istehsalçıları eksklüziv etir hazırlayıblar. Bu prosesdə özünüz də iştirak edibsiniz?**

- Qəzetlərdə bu haqda oxumuşam. Hələ qoxulamamışam. Bu, gözəl hədiyyədir, lakin o, "gül kələm" variantında olmalıdır - məzəlli. Ciddi desəm, ele insanlar var ki, daha yaxşı qoxuyur. Yadimdadır ki, cavanlığında, "Budur, əsgerlər gəlir" adlı odekolon var idi.

- **Yeni ildən sonra usaqlarınız və nəvələrinizlə, adətən isti məməkətlərə gedirsiniz. Yena de belə de olacaq?**

- Bu dəfə mənimle Laradan başqa hamı gedir - biz Peterburqda evde qalacaqıq. Artıq uzun müddətdir ki, valideyndirlər. Atananın köməyi onlara lazıim olmayıacaq. Özləri öhdəsindən gələcək. Artıq müstəqil olmaq vaxtidır, nənəsiz və babası...